

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin nəqliyyat vasitələrinin qeydiyyatata alınması, qeydiyyatdan çıxarılması və sürücülük vəsiqələrindən istifadə qaydaları

- a) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərə, həmçinin, onların əməkdaşlarına Azərbaycan Respublikasına gömrük və başqa rüsumlardan azad nəqliyyat vasitələri idxal etmək, yerli bazarlardan satın almaq hüququ verilir.

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətləri tərəfindən ölkəyə idxal edilən və ya alınan nəqliyyat vasitələrinin sayı qarşılıqlı prinsiplər əsasında tənzimlənir.

Konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normaların tələblərinə uyğun olmayan, sükani sağ tərəfdə olan və tündləşdirilmiş şüşələri olan nəqliyyat vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçirilmir.

Nəqliyyat vasitələrinin qeydiyyatata alınması və dövlət nömrə nişanı verilməsi üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

- Verbal nota;
- İki nüsxədə doldurulmuş “Nəqliyyat vasitəsinin DYP orqanlarında dövlət qeydiyyatına (təkrar qeydiyyatata) alınması barədə müraciət” vərəqəsi (bax əlavə müvafiq nümunəli müraciət forması);
- Nəqliyyat vasitəsinin sahibinin akkreditə vəsiqəsinin surəti;
- Nəqliyyat vasitəsinin şəxsə aidiyyəti haqqında arayış (alqı-satqı müqaviləsi, hesab-arayış və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər);
- Gömrük bəyannaməsinin və gömrük icazəsinin surəti.

Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərə və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları əməkdaşların akkreditə vəsiqələrinin növlərindən asılı olaraq aşağıdakı qaydada verilir:

- “D” seriyalı dövlət qeydiyyat nişanı - diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə;
- “T” seriyalı dövlət qeydiyyat nişanı - diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalın və bu personalın ailə üzvlərinin nəqliyyat vasitələrinə;
- “FK” seriyalı dövlət qeydiyyat nişanı - fəxri konsulların nəqliyyat vasitələrinə;

Qeyd olunmalıdır ki, ümumi etibarnamə əsasında Azərbaycanın daxili bazarından alınan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları yalnız alqı-satqı barədə arayış təqdim olunduqdan sonra verilir. Alqı-satqı məbləğinin

miqdarından, nəqliyyat vasitəsinin ilindən və onun mühərrikinin həcmindən asılı olaraq ödəniş haqqları satan şəxs tərəfindən Azərbaycan Respublikasında qəbul olunmuş tariflərə əsasən verilir.

b) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərə və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisindən həmişəlik çıxarıldığı və yaxud satıldığı zaman həmin nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması və dövlət qeydiyyat nişanlarının geri qaytarılması mütləqdir.

Nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması və dövlət qeydiyyat nişanlarının geri qaytarılması üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

- Verbal nota;

- İki nüsxədə doldurulmuş “Nəqliyyat vasitəsinin DYP orqanlarında qeydiyyatdan çıxarılması barədə müraciət” vərəqəsi (bax əlavə müvafiq nümunəli müraciət forması);

- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;

- Nəqliyyat vasitəsinin sahibinin akkreditə vəsiqəsinin surəti.

Nəqliyyat vasitələrinin satışı üçün heç bir məhdudiyyət qoyulmur. Diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nəqliyyat vasitələri Respublika ərazisində istənilən vaxt satıla bilər. Əgər nəqliyyat vasitəsi başqa bir diplomatik əməkdaşa satılarsa, o təqdirdə xidməti haqdan başqa heç bir dövlət rüsumu ödənilmir. Əgər nəqliyyat vasitəsi Azərbaycan vətəndaşına satılarsa, o zaman satılmazdan əvvəl nəqliyyat vasitəsinin sahibi tərəfindən bütün gömrük rüsumları ödənilməlidir. Azərbaycan Respublikası ərazisindən həmişəlik çıxarıldığı və yaxud satıldığı zaman nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılmadığı və dövlət qeydiyyat nişanlarının geri qaytarılmadığı təqdirdə, həmin diplomatik nümayəndəliklərin nəqliyyat vasitələrinə yeni dövlət qeydiyyat nişanları verilməyəcəkdir.

c) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının hər ikisi itirildiyi zaman, həmin qeydiyyat nişanları aşkar olunduğu müddətə qədər itirilmiş dövlət qeydiyyat nişanlarının yerinə onların dublikatı verilmir. Onların əvəzinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni dövlət qeydiyyat nişanları verilir.

d) Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklər və həmin nümayəndəliklərin diplomatik və inzibati-texniki heyətlərinə məxsus nəqliyyat vasitələrinin və ya onların dövlət qeydiyyat nişanlarının hər hansı bir halda dövlət idarələrinin, qeyri-hökumət təşkilatlarının və digər qurumların və yaxud şəxslərin daimi və ya müvəqqəti əsaslarda istifadəsinə verilməsi qadağandır.

e) Azərbaycan Respublikası diplomatik nümayəndəliklərin əməkdaşlarına nəqliyyat vasitələrini idarə edərkən öz dövlətləri tərəfindən verilmiş beynəlxalq sürücülük vəsiqələrinin istifadəsinə icazə verməklə yanaşı, həmçinin, Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini almaq imkanı yaradır. Azərbaycan Respublikasının milli sürücülük vəsiqəsini almaq üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:

- Verbal nota;

- Sürücülük vəsiqəsinin surəti;
- Sürücülük vəsiqəsinin Azərbaycan dilində təsdiq olunmuş tərcüməsi;
- Sürücülük vəsiqəsinin sahibinin akkreditə vəsiqəsinin surəti



**AZƏRBAYCAN RESPUBLİKASI
XARİCİ İŞLƏR NAZİRLİYİNİN
DÖVLƏT PROTOKOLU İDARƏSİ**

**Nəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında qeydiyyat
(təkrar qeydiyyat) alınması barədə müraciət**

Application for the registration (re-registration) of the vehicle by the State traffic police

Səfirliyin / Nümayəndəliyin adı
Name of mission

Əməkdaşın adı və soyadı
Name and surname of official

Akkreditasiya vəsiqəsinin nömrəsi və verilmə tarixi
ID card number and date issue

Vəzifəsi / Position

Xidməti / Service **Şəxsi / Private**

Qeydiyyat nişanının tipi
Type of registration number

D **T** **FK**

Nəqliyyat vasitəsinin markası / Model of vehicle

Şassi.Ban / Chassis.Ban

Mühərrik / Engine

Buraxılış ili / Year of manufacture

Rəng / Colour

Qeydiyyat üçün əsas / Basic for registration

Tarix / Date

M.Y

Nümayəndəliyin başçısının imzası:
Signature of the head of mission _____

Note: two copies required
For official use only:

Nəqliyyat vasitəsinin qeydiyyat nişanı

Seriya tipi **D** **T** **FK** **nömrə** _____

M.Y

Dövlət Protokolu İdarəsinin rəisi
Səfir, Pərvin Mirzəzadə _____



**AZƏRBAYCAN RESPUBLİKASI
XARİCİ İŞLƏR NAZİRLİYİNİN
DÖVLƏT PROTOKOLU İDARƏSİ**

**Nəqliyyat vasitəsinin Dövlət Yol Polisi orqanlarında qeydiyyatdan
çıxarılması barədə müraciət**
Application for taking the vehicle off the register by the State traffic police

Səfirliyin / Nümayəndəliyin adı
Name of mission

Əməkdaşın adı və soyadı
Name and surname of official

Akkreditasiya vəsiqəsinin nömrəsi və verilmə tarixi
ID card number and date issue

Vəzifəsi / Position

Xidməti / Service **Şəxsi / Private**

Qeydiyyat nişanı
Registration number

Nəqliyyat vasitəsinin markası / Model of vehicle

Şassi.Ban / Chassis.Ban

Mühərrik / Engine

Buraxılış ili / Year of manufacture

Rəng / Colour

Qeydiyyatdan çıxarılmasına əsas / Basic for unregistration

Tarix / Date

M.Y.

Nümayəndəliyin başçısının imzası:
Signature of the head of mission

Note: two copies required

For official use only:

Dövlət Protokolu İdarəsinin rəisi
Səfir, Pərvin Mirzəzadə

M.Y.